

Elnarə AKIMOVA

Ötən həftə Azərbaycan mediasını, ədəbiyyat höyatını bir xəber zəbt etdi. Bunu yola salmaqdə olduğumuz ilin hadisələrindən biri adlandırma bilərik. Büyük ədib, məarifçi ideoloq Cəlil Məmmədquluzadənin nəticələri Martin Cavanşir və Pşemislav Cavanşir Azərbaycana gəldilər. Müxtəlif tədbirlərə oldular, görüşlər keçirildi onlarla. Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və babalarının qəbrini ziyanat etdirər, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, Azərbaycan Ədəbiyyatı Muzeyində oldular, Cəlil Məmmədquluzadənin ev-muzeinin təmirdən sonra ilk dəfə açılışı onların açılışı ilə reallaşdı. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tərafından hörmətlə qarşılıqlılar. Hər yerde sevgi və səmimiyyətlə yoğrulmuş bir münasibət oldu qonaqlara qarşı.

Şəxsən mənə çox həssas və kövrək hissələr aşılıdı: Cəlil Məmmədquluzadənin yeni təmirdən çıxmış ev-muzeinin açılış ləntini onun varislərinin, əzizlərinin əli ilə kəsmək. Bunu ancaq xəyal etmək olardı. Həm Cəlil Məmmədquluzadənin varisləri, həm də möhtəşəm görüşün reallaşmasında böyük xidməti olan cəlilşunas alim, akademik İsa Həbibbəyliyə bu işdə böyük toşak-kür düşür.

İsa müəllimin Cəlilşunas kimi fəaliyyətindən həmişə yazımişam. Hələ namizədlik dissertasiyamı yazanda, məlum mətnlərlə tanışlıq prosesində 90-ci illərdə ədəbiyyatımızda hakim olmuş nihilist dalğa zamanı Cəlil Məmmədquluzadəyə qarşı vuruşan cəbhəyə birmənəli olaraq mövqə sərgiləməsini görmüş, bu bərədə 2000-ci illərin əvvəllerində çap olunmuş "Azərbaycan ədəbi tənqid müstəqillik illərində" monografiyamda geniş bəhs etmişəm. Üstündən illər keçən də, İsa Həbibbəylinin mövqeyi daim sabitliyi ilə seçildi, Cəlilə münəsibətin meyarına çevrildi. Ard-arda böyük işlər görüldü bu yöndə. Cəlil Məmmədquluzadənin kitabları çap olundu, əsərləri yeni düşüncə kontekstində araşdırıldı, tərcümə olunub müxtəlif dillərə çevrildi, başqa ölkələrdə təqdimatları baş tutdu. Amma İsa müəllimin ən böyük işlərindən biri həm də bu illərdə Cəlil Məmmədquluzadənin varislərinin tapılması yönündə aramsız axtarışları oldu. Bildiyim qədərincə, o zaman hələ İran İslam Respublikasına gediş-gəlinşin çətin olduğu prosesin rəsmiləşmədiyi bir dövrdə Mirzə Cəlil Məmmədquluzadənin nəvə-nəticələri ilə görüşmək üçün zəruri olan bu səfərin təşkilini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ulu öndər Heydər Əliyevin qayğısı ilə həyata keçirilmişdir.

Bu axtarışlarla bağlı İsa müəllimin "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" kitabının "Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi" adlı bölümündə müfəssəl məlumat alıraq. Ədəbiyyatın Abid Tahirlinin bu ilin oktyabrında "Ədəbiyyat qəzeti"ndə çap olunan "Mirzə Cəlil nəslinin davamçılarının sorağında" məqaləsində də müəllif bu məqamı geniş şəkildə tədqiqinin predmetinə çevirmişdir. Aydın olmuşdur ki, İsa Həbibbəyli 30 il əvvəl, 1989-cu il-dən başlayaraq müxtəlif zaman kəsimlərində "Odlar yurdu" və "Səhər" qəzetlərində çap etdirdiyi "Ənvari kim tanır?", "Burdan

# "Babamın Azərbaycan camiyyəti üçün bu qədər ahamiyyətli şəxsiyyət olduğunu bilmirdim"

**Cəlil Məmmədquluzadə nəsinin davamçıları ilə sohbət**

Təbriz görünür", "Mirzə Cəlil ocağının istisi..." adlı elmi-publisistik yazılarında, "Həradasınız, Mirzə Cəlilin nəvə, nəticələri" rubriki ilə "Məmmədquluzadə nəslə mühacirotetdə" adlı irihəcmli məqaləsində axtarışları genişləndirmiş, bu yolda mücadilədən usanmamışdır. Tehranda nəşr olunan "Varlıq", Varşavada çıxan "Vanda" jurnalında da bu yöndə məqalələr və fotolar dərc etdirmişdir. İlk dəfə 1992-ci ildə Tehran şəhərində Cəlil Məmmədquluzadənin 1941-ci ildə ölkədən gedən oğlu Ənvər Məmmədquluzadənin övladları Midhat Cavanşir, İren Cavanşir və onun həyat yoldaşı Əmir Hüseyn Süleymani ilə görüşüb onlarla əlaqələr yaratması, 1998-ci ildə isə Parisdə Ənvər Məmmədquluzadənin Azərbaycan Tibb Universitetinin məzunu Məhin Dadipurla nikahından olan qızı Mehri xanım Səqqəṭiya ilə də görüşərək onunla əlaqə qurması yaxın illərin tarixləridir. İndi də Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar ədibin Polşada yaşayış nəticəsi Martin Cavanşir və onun oğlu Pşemislav Cavanşirinin 2019-cu il noyabrın 17-dən 19-dək Azərbaycanda olması faktı.

40 il Cəlil Məmmədquluzadə yaradıcılığının öyrənilməsinə, 30 il də onun davamçılarının axtarılıb tapılmasına həsr olunmuş ömr. Elə Cəlil Məmmədquluzadənin nəticələri ilə müxtəlif məkanlarda görüşlər zamanı İsa müəllim həm ədibin yaradıcılığı, həm də bu axtarışların hər biri haqqında ayrıca bəhs etdi. Onu da öyrəndik ki, İsa müəllim 2009-cu ildə Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyi qeyd edilərkən Martin Cavanşir və həzirdə İrlandiyada yaşayan qardaşı Ramin Cavanşirini Azərbaycana dəvət etmək üçün ölkəmizin Polşadakı səfəri Vilayət Quliyev və müraciət edibmiş. Azərbaycan Respublikasının Polşadakı səfəri Vilayət Quliyev Martin Cavanşir ilə əlaqə qurub və onlarla danışqları aparıb, zəruri olan digər prosedurları həyata keçirib, lakin səfər baş tutmayıb. Midhat Cavanşir 2013-cü ildə Tehran şəhərində vəfat etdikdən sonra onun övladları ilə əlaqə zoqlayıb.

Hansı çətinliklər, hansı həyəcanlar, bahasına gerçəkləşən bu görüşlərin hər biri ayrıca tarixdir, xatirədir. Amma on əsası, bitib-tükənməz sevginin, irsi qorumağın və ona sonadək sahib çıxmışının adıdır.

Ötən ayın sonlarında gerçəkləşən görüş də həmin axtarış əzmi və irsə sevginin nümunəsi idi. Görüş fürsətini qaçırmamışım. Cəlil Məmmədquluzadənin nəticələri sonuncu gün doğma ocağımızda - Nizami adına Ədəbiyyat İnstitutunda olarkən Martin Cavanşiriyə bəzi suallar ünvanlıyib təssüratlarını bölüşməyi xahiş etdim.



- Martin boy, Azərbaycan adı sizin üçün hansı anlam daşıyır?

- Azərbaycan adına gəldikdə, adın mənşəyi barədə internetdə tapıla biləcək məlumatlara istinad etməyi artıq hesab edirəm. Hər bir insan üçün ölkəsinin adı qurur və cəmiyyətinin nümayəndəsi olmaq hissi ilə bağlıdır. Bu adla əlaqələrim o qədər də böyük deyil, amma bu ölkəyə səfərim Azərbaycana münasibətimi dəyişdi. İndi bu adı eşidəndə özümə yaxın olduğunu hiss edirəm.

- Bu ilin əvvəlində verdiyiniz müsahibədə Bakıya gəlməyi çox arzuladığınızı bildirmişdiniz. Nəhayət, Bakıdınız. Hansı hissələri keçirirsiniz?

- Bəli, bu ilin aprelində verdiyim ilk müsahibəmdə Bakıya baş çəkmək istədiyimi bildirdim. Amma rəsmi səfər haqqında deyil, şəxsi ziyyət haqqında düşünmürdüm. İndi isə Azərbaycanın paytaxtına gəlmək imkanını əldə etdim. Dəvət olundugum üçün hədsiz dərəcədə qurur hissi keçirirəm. Bu səfər zamanı təssüratlarım haqqında ətrafimdə olan hər kəsə danışacam. Arzu edirəm belə səfərlər çox olsun. Təssüratların hamısı müsbətdir. Avropalının nöqtəyi-nəzərindən başqa

bir millətin mədəniyyəti və adətləri ilə tanış olmaq çox vaxt maraqlı, bozən isə heyrətləndirici olur. Avropanın gündəlik höyətində rast gəlinməyən Azərbaycan qonaqpərvərliyi mən vəlehdə etdi. Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin ölkəsində yüksəyən keçirilməsi məndə böyük qurur hissə doğurdu. Azərbaycan dövlətinə minnətdəram ki, özünün böyük yazıçısına bu qədər yüksək qiymət verir. Fəxri edirəm ki, Cəlil Məmmədquluzadə kimi görkəmlı bir yazıçının nəslinin davamçısıyam.

- Babanız Cəlil Məmmədquluzadənin əsərləri ilə nə zamandan tanış olmağa başladınız?

- Uşaqlıqda Cəlil Məmmədquluzadənin fars dilinə torcümə olunmuş bəzi əsərləri ilə tanış olmuşdum. Lakin onları çox da başa düşmürdüm. İndi monim fars dilim dəha da zəifdir və hesab edirəm ki, hal-hazırda da Mirzə Cəlilin hekayələrindəki gizli mənaları başa düşə bilməzdəm. Əger göləcəkə əsərləri polyak dilində nəşr olunarsa, onları mütləq dərindən oxuyacaq.

- Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında milli ideologiyanın, milli



# **dəbiyat ƏZƏTİ**

**ədəbi dilin qurucularından, mücahidlərin-  
dən biridir. Böyük ədib və publisistdir. Onun  
bu istedadı nəşr şəcərəsində kimlərəsa ölü-  
rülübümü?**

- Təəssüflər olsun ki, bizim ailəmizdə yazı-  
çıqlıqla məşğul olan yoxdur. Cəlil Məmmədqul-  
luzadonın çatdığı zirvəyə də şübhə edirəm kim-  
sə çata bilsin.

**- Martin bəy, biləndə ki, sizi axtarırlar  
babanızla bağlı, hansı yaşıntılarınız oldu?**

- Ötən əsrin 90-cı illərinin ovvəllərində iyir-  
mi yaşında bir gənc olduğum zaman, atam Mih-  
əmmət Cavanşiridən eşitmışdım ki, onunla Azər-  
baycandan bir nəfər əlaqə saxlayıb, görüşüb  
müsahibə almaq istəyirdi. Bu, İsa Həbibbəyli  
idi. Atam hissələrini nümayiş etdirməsə də, hə-  
mişə onunla fəxrlı edirdi. Buna sübut İsa Həbib-  
bəyli tərəfindən 90-cı illərdə atama göndəril-  
miş, atam tərəfindən laminasiya olunmuş və  
anama verilmiş qəzətdir. Bu qəzət indiyədək ail-  
əmizdədir. Təəssüflər olsun ki, Azərbaycan di-  
lliini bilmədiyim üçün onu oxuya bilmirdim. Ata-  
mın vəfatından 6 il sonra bu ilin aprel ayında bi-  
zimlə Azərbaycan jurnalisti Hafiz Əhmədov  
əlaqə saxladı və müsahibə verməyimizi xahiş  
etdi. Müsahibəm "Hafiz times" saytında yayılmış-  
dı. Bir neçə ay sonra isə, bu ilin sentyabr  
ayında Varşavada təşkil olunan konfransda iştirak  
etmək üçün Azərbaycan diasporasından də-  
vət aldım. Bu görüşdə iştirak etdiyim zaman  
Azərbaycan cəmiyyəti üçün nə qədər vacib ol-  
duğumu başa düşməyə başladım. Ancaq bunun  
uzun illər davam edən axtarışın nəticəsi olduğunu  
bilmirdim. Məhz İsa Həbibbəylinin göndər-  
diyi dəvətdən sonra başa düşdüm ki, nə qədər  
qeyri-adi bir hadisə baş verib - bizi tapıblar.

**- Cəlil Məmmədquluzadənin ırsından siz-  
də nə var, nəyi qoruyursunuz?**

- 1984-cü ildə Polşaya köçəndən sonra, ulu  
babamızın bir neçə kitabı Tehranda qaldı. On-  
dan başqa, təəssüflər olsun ki, bizdə onun ırsındən  
heç nə yoxdur. Hal-hazırda babam Ənvər  
Cavanşirinin vizit kartından başqa məndə heç  
nə yoxdur. Xahiş edirəm məni başa düşəsiniz,  
axı mən ulu babamın vəfatından 40 il sonra ana-  
dan olmuşam.

**- Yaşadığınız ölkədə babanızın kimliyi ilə  
bağlı hansısa təbliğatınız, tədbiriniz olubmu?**

- İndiyə qədər yaxın ətrafında onu təbliğ et-  
məmişəm, çünki dəfələrlə dediyim kimi, onun  
Azərbaycan yazıçısı olduğunu biliyim, amma  
onun Azərbaycan cəmiyyəti üçün nə qədər  
əhəmiyyətli şəxsiyyət olduğunu bilmirdim. İndi  
isə ulu babamın Qafqaz xalqları üçün (çünki  
eşitdiyimə əsasən, tək Azərbaycan xalqı deyil,  
başqa xalqlar üçün də) gördüyü işlər barədə ət-  
rafinmda hər kəsə qürurla danışram.

**- Üç gündür tədbirlərdəsiniz. Hansı təə-  
süratlar yaranıb sizdə?**

- Azərbaycan paytaxtına üç günlük seferim  
saysız-hesabsız görüşlər və müsahibələrlə dolu  
oldu. Onların hamısı Azərbaycan cəmiyyəti  
üçün gəlmişimiz və görüşlərdə iştirak etməyi-  
mizin əhəmiyyətini göstərirdi. Mən qürur hissi  
duyuram ki, ulu babamızın xidmətləri bizim ya-  
da düşməyimizə və onun doğma ölkəsinə baş  
çəkməyimizə imkan verdi. Başa düşdüm ki, ta-  
leyin hökmü ilə cəmiyyətinizdən uzun illər təc-  
rid olunduğum üçün çox şey itirmişəm. Ümid  
edirəm, gələcəkdə bu dəyişəcək.

\* \* \*

Martin düz deyir. Doğulduğları yer, böyü-  
dükləri məkan, adətleri tamam fərqli olan bir  
reallıqda birdən-birə böyük Cəlil sevgisindən  
bəhs etmək qeyri-səmimi olardı. Bunun günahı  
artıq nə onlardadır, nə də bizdə. Günah doğma-  
ları öz vətənindən perik salan, hərəsini bir səm-  
to üz tutmağa vadər edən Sovet rejimindədir.  
Görünür, biz rejimin fəsadlarını, acı və fəci ya-  
şıntılarını hələ çox içimizdən keçirməli olaca-  
ğıq.

Amma bir gerçek daha var. Göt üzünün  
qübbəsi birdir axı. Və o qübbənin altında, mən-  
co, böyük Mirzə Cəlilin ruhu da rahatdır, onun  
doğmaları da. Çünkü bu ruhu, bu doğmaları bit-  
ləşdirən və lazımı məqamda bir çatı altında gö-  
rüşdürünen Azərbaycan dövləti və onun Cəlil  
Məmmədquluzada ırsına ehtiramı əbədidir.